

RÜSTƏM MUSTAFAYEV VƏ ƏZİM ƏZİMZADƏNİN YARADICILIQ BİRLİYİNİN MƏHSULU

Fəridə Quliyeva,

AMEA Memarlıq və İncasənat İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

E-mail: feridequliyeva@rambler.ru

Ötən əsrin 20-ci illərində səhnədən düşməyən "Şeyx Sənan" pyesi 1932-33-cü illərdə 4 rejissor (Rza Darablı, İsmayıllı Hidayətzadə, Rza Təhmasib, Ələsgər Şərifov) tərəfindən yenidən tamaşaşa qoyuldu. Tamaşanın tərtibatını Rüstəm Mustafayev, geyim eskizlərini Əzim Əzimzadə yaratmışdı.

R.Mustafayev Azərbaycanda professional təhsil almış ilk rəssamı id. Peşəkar fəaliyyatına Türk işçi teatrında başlamışdı. Yaradıcılığının ilk illərində konstruktivizmə meyil etsa da, sonralar real gerçəkliyə geniş yer verirdi. Rəssamın novatorluğu haqqında

Nikolay Pavloviç İzvekov belə bir fikir yazıb: "Türk rəssamı Rüstəm Mustafayevin (Bakı) proyekti daha maraqlıdır, Roller və Bennerin işi ilə tanış olmamışdan öz qoymuş quruluşlardan birində ("Od gəlini", C.Cabbarlı) bir-birinə bağlı iki səkkizliyin hərəkatını tətbiq etmişdir.

Eyni vaxtda səkkizliyin hərəkatı (onlar öz aralarında bağlıdır və bir motor vasitəsi ilə hərəkat edir) sahnəda baş verən hadisələrin cərəyanını müxtəlif təraflardan göstərməyə imkan verirdi. Sonrakı işlərində R.Mustafayev üç səkkizliyi tətbiq edir, səkkizliyi ellipslərlə əvəzlayır, bir sözlə, "həndəsi planşet" in orijinal özünəməxsus yolunu seçir" (1, s. 105-106). Bu yolla rəssam müxtəlif həndəsi fiqurların hərəkatını təmin etmiş, sahnə tərtibatının yeni maraqlı perspektivini tapmışdır. Otuzuncu illərdə C.Məmmədquluzadənin "Ölüler" pyesinin tamaşaşına tərtibat vermİŞ rəssam R.Mustafayev Ə.Əzimzadə ilə birlikdə çalışırdı. Belaliklə, "Şeyx Sənan" tamaşaşına qədər bu rəssamlar artıq bir neçə tamaşaşa birlikdə faaliyyət göstərmişdilər. R.Mustafayev artıq bu tamaşaşa qədər tərtibat verdiyi pyeslərdə hər dəfə sahnənin dekorasiyasının texniki təkmilləşdirərək dövrünün yüksək səviyyəli rəssam-dekoratoru kimi çıxış edirdi.


1931-32-ci illərdə C.Cabbarlının "1905-ci ildə" pyesinin tamaşaşına verdiyi dekorasiyada Bakı mühitinin realistik, gerçek və yığcam əksini verməyə nail oldu. Həmçinin "Şeyx Sənan" tamaşaşının



Rüstəm Mustafayev



Əzim Əzimzadə



tərtibatında da rəssam maili xətt üzərində yerləşdirilmiş dairəvi qurğular istifadə edərək, özünəməxsus quruluş hazırlamışdı. Daire fırıldırıqca sahnədəkilar da maili xətt üzərə qaçırdılar. Beləliklə, belə bir təsəvvür yaranırdı ki, Şeyx Sənanla Xumarı təqib edən dəstə onlarla bərabər dağın ətrafında fırıldaraq zirvəyə can atır. Digər sahnələrdə da rəssam konkretliyə, yiğcamlığa yer verib. Şeyxlərin iştirak etdiyi sahna Şərq üslubuna uyğun taqlıqlarla tərtiblanmışdı.

Təماşanın geyim eskizləri rəssam Əzim Əzimzadəyə məxsusdur. Ümumiyyətlə, 1920-ci illərdə gedən tamaşaların elanlarında rəssamların adı yazılmadığı üçün R.Mustafayev və Ə.Əzimzadənin bu illərdə digər tamaşalara tərtibat verib-verməmələri müəmmalıdır. Tamilla Təhmasib (2, s. 88) Ə.Əzimzadənin H.Cavidin «Uçurum» tamaşasına tərtibat verdiyi haqqında yazır (güman ki, R.Təhmasibin xatirələri asasında).

Obrazlardakı insan xarakterlərinin və ayrı-ayrı talelərin kəsişməsindən əmələ gələn dramatik düyündən səhbat açarkən qeyd etmək lazımdır ki, təmaşa zamanı sahnədə əyani şəkildə duylunan daxili dramatik dinamikanın çatdırılmasında qeyri-adi dərəcədə elastik və effektlı, həmçinin praktiki vasitalardan olan rəng mürəkkəb psixoloji vaziyətləri açmağa qadirdir. Bunun üçün obrazlar arasında meydana gələn konflikt vaziyətləri ilə yanaşı, həmin obrazların ziddiyətli daxili alamlarında keçirdikləri duyğular və düşüncələr zəminində yetişən qəribə təzadları da görmək vacibdir. Bu faktlar, albatta ki, rəssam Ə.Əzimzadənin daim diqqət mərkəzində olub. O, en əvvəl hər bir rəngin keyfiyyət və xüsusiyyatını, onların bir-biri ilə uyğunluğunu, hansı vaxtlarda necə istifadə əsulunu dərindən bilişək, yalnız bundan sonra təmaşanın ideya məzmununun açılmasına xidmət göstərən bu və ya digar sahna tərtibatı variantına müvafiq rənglərin seçiləsində hansı çalar qrupuna (açıq, orta və ya tünd) müraciət edilməsini aydınlaşdırmışdır.

Bu bir faktdır ki, bir çox rejissorlar təmaşa üzərində işləyərkən

qarşılığına belə bir, ilk baxışdan qəribə görünən sual qoyurlar: "Pyes hansı rəngdədir?" (3, s. 28). Həqiqətən də, tamaşaya qoyulan hər bir pyes öz xüsusiyyətlərindən aslı olaraq, özünəməxsus rəng çalarlarına malikdir. Pyesin mətni içərisində cərayan edən hadisələrin ayrı-ayrılıqla hər birinin xarakterinə müvafiq geyimlərin rəngləri estetik cəhətdən uyğun seçildiyi halda, bəzən fəlsəfi cəhətdən pyesin ümumi koloritinə uyğun gəlməyə biler. Burada işlənən kolorit məfhumunu istənilən konkret mənə kontekstini ifadə edən və emosional (təhtəlşür) duyma vasitəsilə şüurda assosiativ fikirlər oyanan harmonik rənglər spəktri kimi anlamaq həqiqətə uyğun olar. Ayrı-ayrı xüsusiyyət və keyfiyyətləri fəlsəfi cəhətdən xarakterizə edən rəng kateqoriyası fərdi şəkildə heç də geniş mənə daşımir. Rəngin öz mənşəyi, məzmunu və vücudu etibarla müəyyən sistəmə daxil olmasına bərabər, həmin sistemə six bağlılığı açıq-aşkar müşahidə edilir. Saysız-hesabsız rənglərin təşkil etdiyi belə sistemlər qurulmuşa qanunauyğun və tamamlanmış vahid bir ansamblı xatırladır. Ona görə də bu cür sistemlərin içində hansı hakim rəngin, başqa sözə, dominant koloritin seçiləməsi, hansı spesifik əlamətlərin gücü hesabına belə bir rənglər ansamblına vahidlik və tamlıq kimi sifatların qazandırıla biləməsi əvvəlcən aydınlaşdırılır. Bu aydınlaşdırma və seçim düzgün bədii tərtibat vasitəsilə əsərin məzmununun təmaşacı qarşısında açılması, sahnədə ümumi fəlsəfi-estetik harmoniyanın təmini və sahna mühitinin təmaşacı tərəfindən anlaşılıq qarınlanması kimi hadəflər güdən əsas məsələlərdən biridir.

Səhnə tərtibatının kolorit sistemi üzərində qurulması ətrafında apardığımız təhlillər bizi müəyyən qənaatlara gətirib çıxarırlar. Belə təhlil bir daha təsdiqləyir ki, sahnədə rənglər bədii vasitələrin ən əsasıdır, rəng təmaşa kompozisiyاسının qurulmasında və xüsusi sahnə dekorasiyasında olduqca mühüm rol oynayır. Məsələn, "Şeyx Sənan" faciasında əsərin müəyyən hadisələri İslam dini ilə əlaqəli mühitdə, müəyyən hissələri isə xristian dininə aid mühitdə vəqə olur. Rəssam-dekorator bu iki müxtalif mühiti biri-birindən fərqləndirən xüsusi rəng çalarlarında vermeklə, bir tərəfdən, təmaşacıya əsərin məzmununu dərk etmək imkanı yaradır, digər tərəfdən, tarixi-ədəbi mənbələrdən qaynaqlanan hadisələrin göz önünde canlandırmamasına nail olur. Bundan əlavə, iki mühitdən hər birinin müsbət xüsusiyyətlərini ifadə edən rəng çalarları ilə birlikdə mənfi xüsusiyyətlərini göstərən digər rəng çalarlarının da təhqiq nəticəsində aydınlaşdırılması, sonra isə əsas ümumi kolorit vasitəsi ilə təqdimatı çox doğru olardı. Beləliklə, təmaşanın hər pərdəsində təsvir edilən müəyyən mühitin spesifik xüsusiyyətlərinə uyğun seçilən rənglərin dinamik dəyişənliliyi faktorudur əlavə mənalandırma imkanı kimi nəzərdən qaçırlıkmamalıdır. Bu baxımdan "Şeyx Sənan" (1932) təmaşasına çəkilən geyim eskizləri buna əyani misaldır. Belə ki, rəssam müxtalif zümrələrə aid obrazların geyimlərində sənədlə faktlara əsaslanan rənglər seçsə də, ümumi kolorit seçimini uğurla həll etmişdir.

Ə.Əzimzadənin Azərbaycan etnoqrafiyası ilə yanaşı, İran incəsənəti, ümumiyyətlə, albəsə tarixini öyrənməsi barəsində yazılı mənbələrdə malumatlara rast gəlirik (4). Çünkü eskizlər üzərində işləyərkən aktyorun bu və yaxud digar rolda ifası zamanı geyimin və qrimin ona uyğun olub-olmamasını nəzərə alırdı. Onun teatr de-

korasiyası incəsənətində realistik təsvirlərin inkişafı məsələsində diqqətəlayiq xidmətləri var. Rəssam həm milli etnoqrafiyanı, həm də digər xalqların etnoqrafiyasını mükəmməl öyrənmiş, müxtalif xalqlara, xarakterlərə mənsub tiplər yaratmışdır. Bu illərdə (1932-1933) "Şeyx Sənan" təmaşası ilə yanaşı, C.Məmmədquluzadənin "Ölülər" təmaşasına da geyim eskizləri verib. Rəssamin pyesin məzmununu asas tutaraq hər bir personajın ayrı-ayrılıqla xirdəlilərə qədər libaslarının eskizlərini işləməsi hər iki təmaşada nəzərə çarpır. Xalq ənənələrini gözəl bildiyindən həmişə aydın, xarakterik, qabariq obrazlar yaratmağa müvaffaq olub. Qrim, libas, hətta jest və üzün mimikası da fərdi insan obrazını xatırladır. Hətta eskizlərdə bəzi hallarda mizanlar haqqında köməkçi qeydlər də edilmişdir.

Ə.Əzimzadənin verdiyi eskizlər təkcə geyim hazırlanması üçün talimat xarakteri daşımir, həm də aktyora obrazın xarakterinin axtarışında da kömək edirdi, bir növ onun üçün bələdçi rolü oynayır. Rəssam rejissor işinə yaxınlaşaraq ideyanın açılmasına mühüm yardım etmişdir. "Şeyx Sənan" təmaşasına çəkdiyi damad, galin, zurnaçı, dumbulcu, dəfçə, kəndçi, alverçi (alında məcmayı), bədəvi (alında çomaq), qız (alında bayraq) obrazlarının tuş vasitəsilə işlənmiş geyimlərdə xaraktera uyğun formalar seçməklə yanaşı, hətta onları üz cizgiləri ilə də uyğunlaşdırılmışdır. Eskizlərin içində rəssam əsərdə baş verən hadisələr dövrünə məxsus müsələlərin, döyüş alətlərinin, məisət aşyalarının (bardaq, satıl, kuza, motal, daş baltası, kərki, xəncər, zənbil, boxça, sərpuş, xurcun, rəhl) təsvirlərini da vermişdir ki, bu, təmaşanın butaforiyası və rekvizitlərində münasib aşyaların seçiləməsi üçün şərait yaradır. Rəssamin üz xarakterlərinə da xüsusi məharətlə fikir verməsi təmaşada qrim məsələsinin rahatlıq və müvaffaqiyətlə hallina kömək etmişdir. Təmaşanın əsas qəhrəmanları üçün rəssam tərəfindən təqdim olunmuş geyim dəstləri tipik və xarakterikdir. Bu eskizlər, sadəcə, geyimləri hazırlanmaq üçün təlimat rolunu oynamır, demək olar ki, qəhrəmanlara, istori tarixi şəxs olsun, istor yox, əyani sima misaldır.

Rəssam şeyxlərin geyim eskizlərini sənədlə dəqiqliklə vera bilmişdir. Əbüllüla, Şeyx Cəfər, Şeyx Nəim, Şeyx Mərvan, Şeyx Hadi, Şeyx Əbuzər, Şeyx Sadra, Şeyx Əbullahyanın geyimləri yerli-milli ənənələrə uyğun galan rəng çalarlarına malikdir. Ərəb şeyxlərinin bir-birinə bənzəməyən geyimlərində, əba və əmməmələrin rəngində, biçimində mövcud olan detallar, o cümlədən qrim müxtalifiyi personajları bir-birindən tamamilə fərqləndirirdi. Gürçüstan mühitini təmsil edən xarakterik obrazların geyimləri də yuxarıda deyilən xüsusiyyətlərə eyni dərəcədə malikdir. Papas, Platon, Simon, Anton, Nina kimi surətlərin geyimlərində yerli xüsusiyyət təqdim edilsə da, təmaşanın digər obrazları ilə ümumi ahang us-taliqla gözlənilmişdir. Rəssam bəhs edilən dövra məxsus ayri-ayri silahlar, məisət aşyalarını və s. müəyyən obrazların əlində və ya geyimlərinin üzərində çəkərən onlardan uyğun şəkildə istifadə etmişdir. Oğuz, Dərviş, Serqo, Datiko obrazlarının təsvirləri buna əyani misaldır.

Təmaşanın ümumi traktovkasını verən qurulusu rejissor R.Təhmasib Şeyx Sənanın fədakarcasına üşyankarlığını ön plana çəkib. Rəssam da belə bir ideyanı əsas götürərək münasib tiplər yaratmışdır.

Ədəbiyyat:

- İzvekov H.P. Arxitektura sənəti. M., Goslitizdat, 1935, 189 c.
- Təhmasib T. H.Cavid və teatr. Bakı, İşləq, 1988, 132 s.
- Mikhailova A.A. Obraz spektaklia. M., Iskusstvo, 1978, 247 c.
- Xalil İbrahim. Rəssam Əzim Əzimzadə. «Kommunist» qəzeti, 1927, 5 may.

Резюме

Пьеса Гусейна Джавида «Шейх Санан», не сходящая со сцены в 20-х годах XX века, в 1932-33гг. была вновь поставлена на сцену известнейшими режиссерами, такими как Риза Дараблы, Ислам Гусейнзаде, Риза Тахмасиб, Али Аскер Шарифов. Художественное оформление сцены и разработка сценических костюмов были осуществлены талантливыми художниками современности Рустамом Мустафаевым и Азимом Азимзаде.

Ключевые слова: Азим Азимзаде, Рустам Мустафаев, Шейх Санан, художник, театр.

Summary

Huseyn Javid's play of Sheikh Sanan, which did not fall from the scene in the 20th of XX century, in 1932-33 was again staged by 4 famous stage directors, such as Rza Darabli, Ismail Huseynzade, Rza Tahmasib, Alasker Sharifov. The decoration of the stage and the development of stage costumes were carried out by the talented artists of modern times, Rustam Mustafayev and Azim Azimzade.

Key words: Azim Azimzade, Rustam Mustafayev, Sheikh Sanan, artist, theatre.